

QIJMƏTİ 4 M.
ÇENA 4 R.

AZƏRBAYÇAN
TİBB ZURNALЫNA
(Azərbaycan Tibb Institutunun orqanı)
1937-çi ilə ABUNƏ QƏBULU BAŞLANMŞDÝR

Hər kitavcası 7 cap listindən
(112 səhifədən) az olmağaraq,
zurnal ildə 6 dəfə cıxır.

ABUNƏ QİJMƏTİ:

Gəndərilmə xərcilə ildə . . . (6 №№)—12 manat
1/2-ildə . . . (3 №№)—6 "

**ABUNƏNİ REDAQSIJANЬN
ADRESİNƏ GƏNDƏRMƏLİ:**

Baks, Qarğanov küçəsi, № 11/13
"AZƏRBAYCAN TİBB ZURNALЫ"
redaksiya

1937
год

1937
год

ОТКРЫТА ПОДПИСКА
НА АЗЕРБАЙДЖАНСКИЙ
МЕДИЦИНСКИЙ ЖУРНАЛ
(орган Азербайджанского Медицинского Института)

Журнал выходит 6 раз в год книж-
ками не менее 7 печ. листов

(112 стр.) каждая

ПОДПИСНАЯ ПЛАТА:

С доставкой и пересылк. на год (6 №№)—12 р.
" " на 1/2 г. (3 №№)—6 "

**ПОДПИСКУ НАПРАВЛЯТЬ
ПО АДРЕСУ РЕДАКЦИИ:**

гор. Баку, ул. Караганова, № 11/13
Редакция "АЗЕРБАЙДЖАНСКОГО
МЕДИЦИНСКОГО ЖУРНАЛА"

АЗӘРВАЙҖАН
TİBB
ZURNALЫ

№ 6 (48)

МӘS'UL REDAQTOR
ӘZİZ ӘLİJEV

МӘS'UL REDAQTOR ӘNӘZİ PROF. P. P. POPOV
MӘS'UL REDAQTOR ӘNӘZİ DOS. H. K. ӘLİJEV

REDAQSİJA QOLLEGİJASB UZVLƏRİ:

Dos. M. HYSEJNOV (Xalq Sihiljə Qomisary),
prof. M. QƏDIRLI, prof. N. I. ANSEROV,
prof. M. TOPCIBAŞEV, prof. I. I. ŞIROQQOROV,
prof. V. A. TARNOQRADSKIJ

МӘS'UL KATIB
prof. M. Ә. ӘFƏNDİJEV

BAKÝ - 1936

В ОБМЕН
En ECHANGE

АЗЕРБАЙДЖАНСКИЙ
МЕДИЦИНСКИЙ
ЖУРНАЛ

№ 6 (48)


ОТВЕТСТВЕННЫЙ РЕДАКТОР
АЗИЗ АЛИЕВ

ЗАМ. ОТВ. РЕДАКТОРА ПРОФ. П. П. ПОПОВ
ЗАМ. ОТВ. РЕДАКТОРА ДОЦ. Г. К. АЛИЕВ

ЧЛЁНЫ РЕДАКЦИОННОЙ КОЛЛЕГИИ:

Доц. М. ГУСЕЙНОВ (Нарком здравоохранения), проф. М. КАДЫРЛИ,
проф. Н. И. АНСЕРОВ, проф. М. ТОПЧИБАШЕВ,
проф. И. И. ШИРОКОГОРОВ,
проф. В. А. ТАРНОГРАДСКИЙ

ОТВЕТСТВЕННЫЙ СЕКРЕТАРЬ
проф. М. Э. ЭФЕНДИЕВ



BAKÝ - 1936

61(05)
A-99

Э. ЭЛИЕВ.

Allergija probleması

Allergija probleması, 20-ncı əsrin tibb təfəkkury ucun jeni bir istiqamətdən ibarətdir. Əgər, tibb sahəsində 19-ncu əsrli etiolozi bir əsr dejə adlandırmak lazımlı olursa, o zaman 20-ncı əsr, doğrudan allergija əsrləndən ibarət olmalıdır. Buna görə də, bu jeni nəzəriyə səbəbiylə ancaq etioloziq orientasiyanın tanınan kəhnə məktəb mydaflarıla jeni məktəb tərəfdarlarla arasında məqroroorganizmin reaqativ qasiliyyəti halına son dərəcədə myəjjənəsaslı bir jer verilməsilə eqzogen faktorlar ilə bir sərada xəstəlijin zyhurə gəlməsində şiddətli surətdə elmi mybarəzə getməkdədir.

Gerlax, bu mybarəzənin, gynyn qejri elmi mybarəzəsindən ibarət olduğunu və burada işin əsas məsələlərə dair getdijini söyləməkdə şübhəsiz haqlıdır. Uzun myddət xəstəlijin xarici səbəbləri, eqzogen faktorlar diqqət mərkəzlərini təşkil etmişdir və çanlı insan və onun reaqativ qasiliyyəti hələ təmamilə nəzərə alınmamışdır. İnfeqsiya xəstəliklərində, insan orqanizminin xassəsi və hazırkıqlıq, xəstələnmələr ucun myhym şərtlər olduğunu və həm də orqanizmə xariçdən daxil olan və xəstələnmənin baş verməsini, gedisiyi və proqnozunu myəjjən edən zərərləri başlanğıçdan ibarət olduğunu da uzun myddət unutdular. F. Klinge deyir: allergiyanın e'tiraf və təsdiq etmək demək, hər bir xəstəlik prosesinin iki əsas keky olduğunu təsdiq etmək deməkdir. Birinci, mejillik, ja'nı xəstələnmis orqanizmin daxili hazırkıqlıq və ikinci, orqanizmi zədələjən zərərlilikdir. Bu iki faktoru anlamamaq, eqzogen faktorlarla öz icarisinə alan səbəblərə dair bir tərəfli olan tibbi anlayışa doğru sevg edər.

Sonra, F. Klinge daha da iləri gedərək təsdiq edir ki, allergija haqqında məfhüm elmi dyşyinqə ilə hec bir əlaqəsi olmajan hər çüt etiolozi nəzərdən azad olan mybariz bir səz halınaala bilər.

Allergija, onun qlassifikasiyasına, qliniqə təzahyrları ilə əlaqədar olan məsələlərin hər biri, ajry-ajry ittifaqlarda, allergija hallarla əsnasında morfolozik dəişmələr bu sahədə coq miqdarda aparılan işlərə baqmajaraq, son dərəcə qarşılaşq və dolasılıqlıdır. Son dərəcə əhəmiyyətli olan bu problemin anlaşılmaması ajdabsızlaşdırmaq ucun, bir coq eksperimental qliniki işlər aparılırlar, bir sərənə myşavərələr, qonferensiyalar, caqırıqlar, allergija problemi ətrafı olaraq myzakərə edilir. Burada, başlıca olaraq iki nəqtəji-nəzər aşkarla səqatıqlar. Birinən tərəfdarlarla allergik hallarla aşkarla səqatılmış dairəsinin təyin olunduqca daha da daraltmaqə calışqlar; diger nəqtəji nəzərin tərəfdarlarla isə allergijaya, artıq dərəcə gəniş izahat verirlər və onlar zənn edirlər ki, allergik xəstəliklər joqdur, və bir xəstəlik kibi alergiya

olmaýıba ançaq orgânizmin allergik hallar var ki, bunlara, hér bir xəstəlikdə fasolyı etmək olar. Cynky o, çanlı protoplazmanın eñas xas-sələrinə məxsusdur. Hər ail xəstələnmədə allergik reaqsiyas başlaşır, lakin myhitin dəişmələri başlar. Orgânizmin reaqsiyası, jab-pız, hér bir xəstələnmə prosesində olmaýıba, myhitin dəişmələri tə-siri altında da dəişisə bilər. Hal hazırda bir sırə terapevitik metodla-rıylı başqa tarzdə qızılmetləndirmik lazımlı gəlir, bunlardan coqu, orga-nizmin allergijası məxsus jeni quruluşunu aparsırlar (B. A. Jegeorov).

F. Klinige, Knerrer, B. A. Jeqorov və qejiriləri hamiləliyə, qadınların bir allergik hal, kisi bağışıklar və ezi nazarijələrinin buna əsaslandırılar ki, kişinin spermatozoidi şəklinde olan qejir çins zyllalının organizmədən olmasa momentindən etibarən, qadınların organ və toqumaların yenidən qurulmağı başlaysı. Hamilə qadınlara, qadınların toqumaların ucun allergenlərdən ibarət olan myxotif zylalı və qejiri zylalı maddələrin bir necə aj erzində parentallar olaraq qalqan dozalarla daxil edilmiş bir organizm kisi bağışıklar. Bu allergenlərin mənəsi, hamiləliyin ilk gynərlərinə, majalanmış jumurtanın coqalmaqdə olan hycərələridir və sonları isə onun oğşaları ilə del janrındakı maje'dən və plasentadın ibarətdir. Del maddələri myabdalasının produktuna cavab olmaq yzrə, allergija qanunlara əsaslanaraq, əmələ gələn dəyişmələrə qadın organizmının dəvamlı olur. Allergijədən nəzəriyyənin bytynı əsas prinsiplərini B. A. Jeqorov 4 qanun şəklində göstərməsi myməkyn hesab edir: 1) başlangıç intervalı və təkrar edən hərəkət (ta'sir) qanunu; 2) sıyrətin dəişmələri və biolozi proseslərin keşfiyyatı qanunu; 3) səbəbin və ardınça gələn reaksiyanın zahiri myyafəqətsizliyi; 4) reaksiyada mezenximalın və vegetativ sinir sistemlərinin məcəuri olan istirakı.

Aqademiç "A. A. Boqomoles bəla hesab edir ki, allergija problemi hal-həzırkı patologiya və qliniqada, ən myhym və bununla bəla son dərəcədə cətin prosimlərdən biridir. Allergija hadisələri, 20-nci əsrin əvvəllerində, A r t h u s, R i c h e t və V i j a n a pediatr P i r k e t kılä klassiq tədqiqatçılardan deyrindən etibarən məşhur olmağa başlaşdır. Bu akılgıncı, „allergia“ terminini tətbiq etdi ki, bu daxil edilmiş antigenin tə'siri altında dəjisişən orqanizmin hələn xarakterizə edir və hərfiylənən başqa reaktivlik minasına verir. Allergija seyzeny məfhümü altında, orqanizmada allerqonlarla təkrar okunan tə'siri ilə erkən olaraq əmələ gələn jeni quruluşunda reqsiyanın ançaq kamijətə olan dəjismaləri nəzərə alınb. Bu surətə allergiya məfhümü altında sensisile olunmuş orqanizmadağ kəndişilmiş reaqsiyanı anlamaq lazımdır. D ö r r, allergija seyndə, reaqsiyanı ezyını yox, ançaq qazanılmış, aşkarla geyriliyən reaqsiya qabililiyinə diqqət yetirir. R ö s s l e, „allergija“ seyndə, allergik reaqsiyalarda bir mə'nada olmaq yzər işlədir, lakin onlar arasındakı fərqli əsasən myhym olduqunu zənn edir. „Allergija“ məfhümünün əksinə olaraq digər bir məfhüm—je'sni və ya təsdiq etmək orqanizmın normal biolozi qıçışqlanmalara çavab olmaq yzər orqanizmin normal biolozi reaqsiyalarda gestərən „normergija“ məfhümü durmusdur. H a n s e n dekir ki, xəstələnmələr əsnasında qıçışqlanma yzərinə birləşdirilmiş allergiya reaqsiyası olmaq yzər və bytun orqanizma tə'sir etmək orqanizmın müəjjən şəraitda dəjismiş, yəmum reaktivlik qabililiyi, prosesin mərkəzində olan hər hansı bir xəstəlik əsnasında kündən, daha da əhamiyyətlidir.

F. Klinge, bu məşhur qlinistin fikri ilə razılaşaraq deyir ki, qliniq və pat-anatomijə bu məsələdə bir-birilə həmrajdır; xüsusiələ nəzəriyədə gestərlərin, allergik hiperergiya əsasında yəzində bytyn orqanizmin jeni quruluşu durmuşdur kimi, neqəfi-nəzərlə razılaşır, beləliklə xüsusi qliniqanın və organopatologiyalının hər bir mülahazası, orqanizmin

ymum reaqtiv qabilijjetine əsaslanmas ı lazımdır. Daha sonra F. Klin-
ge, patoloqo-anatomik proses ucyn, canlı substansıyanın tekrar olaraq
çıxışlanmas ile qazanılmış reaqsiyaların allergik dəişmələrinə sevijk
əhəmiyyət verilməsinə hər bir vəsiat ilə təsətin fikirləri çələ, etməjə ca-
şışvə orqanızının bu daxili vazilijjetinə, jeni xəstəliklərin əmələ gəl-
məsinə, orqanızını xarıfdan zədələşdən, ja'nı ezbəzən zərər kisi qıçış-
laşdırıcıslara bəlsə bu sevijk rələm ilə olduqdan isbat etməjə caşışvə.
Bu zaman xəstələrin jeri, xarıçı və daxili səvəbərlərdən asılı olan ikinci
rəngənlər ancaq jekiliyindən isbarətdir ki, sunfarlı, bytun orqanizmə aid
olan jeni quruluşdan cəvərməq lazımdır.

Allergijajə dair nəzəriyyə, individual qonstitusija nəzəriyəsindən, individual məjillikdən, xəstəlik proseslərinin, daxili qanuna uşqunluqdan asılı olduqdan başqa bir sej deildir.

Organizmin zədələnməsinə dək jetişən bytyn myxtalif xərçi fəq-
torlərin təsir altında antitel xəraçterli olan produktlar hazırlanı,
burular jeni hycərə içi reaqsiyasına daxil olaraq, allergik proseslərin
əməle gəlməsinə şərait jaradırlar.

Allergija tərədən maddələr „allergen“ adlanırlar.

Myxtelef maddələr allergendən olmaq yzər nəzərə alınıb (hejvanı, nəbbati və başqaları produqtları). Onlardan coq, əsil antigen xassələrinə maldırırlar, ja'ni antitel təşəkkülkriy teradılrlar və bündən başqa onlar zəhərlidirlər. Digerləri, məsələn: at serumu, qədə proteinləri, cılıç tozu, və hejvan tykləri təmamılıq zərərsizdir, hələ ki, təmamılıq xassələri olmayan maddələrlə də allergiya teradılə bilər. Zəhərlil olmayan, normergik orqanizmdən etry qəçəqləndirib vəsiat olmajan bir coq maddələr, ez tə'sirin sensibilizasiya olunmuş orqanizmdə byruz etdiririrlərse o zaman təmamılıq zərər verməyən bir şəkildə tə'sir edirler. Öt tozları bir coq insanlar üçün təmamılıq zərərsiz olduğu halda, eyni zamanda xysusilə buna həssəs olan təmamılıq az individuum-ların xəstənləmələrinə səbəb olurlar.

Allergijaja dair məfhumun genişləndirdikdə qədə, mejva jedikdə, dərmanlar, alqoloidlər, iodoforma işlətdikdə, jəni adətən "idiosinqrazija" adlanan səllərin hamşısında başlaşan ən coq həssaslıq allergik reaksiyalara aid olur. Baqtırıclar, qeyri ziyalı maddələr, elektrotlitlər, qristalloidlər həttə şya, elektromaqnit enerzilər və iqlim deyişilməsi və hər ps xik təsirlər də orqanizmin reaktiv qəbilijətinin dəyişməsinə - allergijanın tərəfdə bilerlər.

Bir coq allergik xəstənləmələr vardır ki, onların baş verması üçün olan xarici hadisələr təmamılıq arqa plana kecir; cunkı onların normergik insan üçün heç bir əhəmiyyəti yoxdur.

Hər bir fallergik xəstələnməldərə, hər bir ajiy-ajiy ittifaqlarda, xari-
çi tə'sirin hansıñın allergiya qompleqsini terətdiji sualı verilir. F. Klin-
ge deñir ki, burada matematik məyadələnən cavabçığa müraciət: məyəj-
ən qlinik, anatomik mənzərə myejən zərərlə faktorların tə'sirinə my-
sayıdılır. Burada sərsilməz elmi faktorlardan cavab cəqarılmalıdır:
1) myxtalif „zəhərlər“ təcumiñin ejni vərabərlükde zədələnməsinini te-
rəddələr; 2) bir vərabərlükde olan kəmijət nissətlərinde ejni vərabər-
likde olan zərərlə başlanğıç, orqanızmin reaktiv xassələrinin su-
ozasından asyl olaraq, təmamılık myxtalif anatomik və qliniki hadisələr
tərəde bilsər, bu işə öz sərasında dəişəgən vəjylyk və antigen-
den və orqanızmin tə'sir neticələrinən ibarətdir. Myxtalif antigenlərin
organizmına olan tə'siri zamanla ejni vərabərlükda qlinik-anatomik mən-
zərəni germek mymkyn olduqı kisi antigenin də ‘‘insı və nov’’, aller-
gik proseslər ycyən həll edici bir əhəmiyyət olunur ojnaja bilsər, lakin
qanın tədqiqatı gestərir ki, donuz serumu, həttə lap az bir miq-
darda da intravenoz assılanması, insan vətər serumuna nisbatən qo-

ronar qan damarlarının hiperergik arteritini ve aorta divisorlarının hiperergik zədələnməsini təsdiqlərlər (Bachmann).

Bu suratla, elə antigenlər var ki, ilkin olaraq "zəhərlidirlər" və elələri də var ki, onlar orqanızmın allergik həllarında "zəhər" olmaqla başlıyalar.

Sensibilizasiya məqsədlərində, orqanizmə myxtəllif jollarla: Intravenoz, bejindən, patentral olaraq dərialtı, aqıbdan, tənəffüs jollarından və reqtumdan antigenlər daxil edildi bilərlər.

Antigenin syr'əti effeqtiini almaq üçün onlarıs Intravenoz olaraq və ya bejində daxil etmək lazımlı və zərürdir. Maddənin daxil edilməsi momentindən sonrakı momentdək gizli period başlayır. Bu periodda ərtəq orqanızmada əmələ gələn dejsiməni keşf etmək mümkin olmaz, bu, ancaq, təkrar olaraq maddənin daxil edilməsindən sonra cəqənib. Bytyn allergik hallardan ətry birləşdirici faktor, bytyn ittiqafçılarında, İnsan orqanızminin çanlı suastansiyasının antigenlərlə qıçışlaşmasına dair olan faktordan ibarətdir; bu, elə bir kimjəvi suastansiyadır ki, orqanızmın jenidən qurulusunu və sensibilizasiya etməyi bacarar, reaktiv xassələrinin dejsişmələri, əinsəcə ezbər hejvan ilə, jaxud zylal ilə tərənnüslərdür, bu hal çanlı və ja çansız suastansiyaya alddırırmı, bunun fəqi jodur (F. Klinige) hamim aktiv sensibilizasi, ilə bir sərada, digər—passiv sensibilizasiya da vardır. Passiv sensibilizasiya aqıtvdən vəqt fasılıst teləb etməməsilə ajryılır. O, son dərəcə syr'ətələ başlayır və onun əldə edilməsi üçün aktiv olaraq sensibilize olunmuş hejvan dan onluq məyəjin miqdarda serumu təzə hejvana aşlaşdırmaq lazımdır. Passiv sensibilizasiyası ejni xassələrlə və ejni spesifikliklə aqıtvdən olduqda kisi seçilir; bunları arasındakı fərqli, ancaq onlarıs aşkarla cəqəmalararasında: syr'ətdən aşlaşdır. Dörr'üñ tədqiqat, sajəsində passiv sensibilizasiyanın texniqası hal-hazırda qət'i olaraq məyəjən edilmişdir. Ada dovşanına fasılı ilə 2-3 dəfə bir necə gyn syd, serum, jumurta aqıb jaxud qejri maddə aşlaşdırılar, buna nisbətən sensibilize edildiyini gynnən edirlər. Ağxəlvicə aşlaşmadan 6-8 gyn kecdikdən sonra ada dovşanından qan getyrylyr və serum toplanması. Bu serumun $1-2 \text{ sm}^3$ -ni təzə donuzu aşlaşmaq kifajətdır, beləliklə o saat, ada dovşanına aşlaşan maddəjə o hejvan hiperhəssas olur.

Professor A. M. Bezredqo jumurta aqıbən nisbətən passiv sensibilizasiya təcrysələrində vüzim indi misal gətirdiyimiz ysuldən bir qədər fərqli olan texniqə ilə istifadə etmişdir. Onun texniqasının əstyonlyju yündən ibarətdir ki, onun aldaqə sensibilize edici serumlar, nisbətən zəif dozalar jardım ilə və həm də artıq inizəmala passiv sensibilizasiyanı aşkarla cəqəninqə imkən vermişdir. Anafilaqtivləşdirilən serumun alınpasası üçün əvvəlcədən tə'jin olunan ada dovşanlarına, qarən boşluquna inzibatda 5 sm^3 50%-li jumurta aqıb məhlili daxil etdi. Ərtəsi gyn onlarıb jenə qarən boşluquna 10 sm^3 və sonra isə 20 sm^3 həmlik məhlidən aşlaşdır. 3 gündən sonra bu aşlaşma jenidən başlıyır, lakin bu aşlaşma venaja vəsiqə edildi. Trombəardan saqınmaq üçün sonrakı aşlaşmaları qarən boşluquna 20 , və 10 sm^3 miqdərdən gondəlik fasılələrlə içərə edildi. 8 gyn kecdikdən sonra ada dovşanının sehərdən qanlı aibində, həmlik gynnən aşlaşmayı 4 dəniz donuzunun qarən boşluquna, onlardan hər iñine $1,5 \text{ sm}^3$ aşlaşdır. Ərtəsi gyn dəniz donuzlarınpın venasına aşlaşma təcrysəsi edildi: dəniz donuzunun ikisi jumurta aqıbın $1/100 \text{ sm}^3$ -ni digər ikisi isə $1/500 \text{ sm}^3$ alıb. Aşlaşmadan sonra 4 donuzun həmlikən anafilaqtiv faktörlerini hadisələri əsnassında mahv odlular. "Passiv sensibilizasiya qısa myddət dəvəm edir". Jumurta aqıb ilə olan eż təcrysələrində, sensibilizasiyadan hələ 20 gyn kecdikdən sonra prof. A. M. Bezredqo, hiper həssaslıq təsdiq etmədi.

Hal-hazırda yummijjətə qəbul olunan fikir bundan ibarətdir, həm aqтив, həm də passiv sensibilizasiyalarda antitel miqroba nisbətən həmlik rolü həm aqтив və həm də passiv sensibilizasiyalarda ojnajırlar. A. M. Bezredqo cətlindir, aqтив sensibilizasiya məfhümü fəqt ilə vətəşdirməq və quja daxil edilən antigen nə qədər az isə, bu sensibilizasiya bir o qədər tez aşşalar. Bu hipotəzə görə, həm aqтив həm də passiv sensibilizasiyada mexanizm, ejnidir və asas bir rol, spesifik olmajan amitell deñil vəlki antigen daxilindən olən maddə ojnajır.

Allergja varlıqları haqqında myhakama jürytmək üçün orqanızmın reaqtiy qabiliyyətlərinin allergik təzahyrlarının dyrist morfoloji qritirilərlərdir. Rössle, Zeman və digar allmır qejid edirlər ki, allergija reaqsiyalarda ancaq temp və inkişaf dərəcəsində ajrylan, lakin spesifikasiyalı malik olmajan xəstəlik prosesləri haqqında iş daha da tez gedir, morfolozik dəjisişmələrin xaraqteri, həlli edici infeqsiyaların giriş jolundan, antigenlərə məxsus olan kəmijət və kefijjat momentlərindən asılıdır. Bytyn alle-giia hallarında, onlara birləşdirici faktor burdan ibarətdir ki, proses eż asası ilə protoplazmada sidatlanır, (çoşur) jañi zahirən bu və ja digər formada hycərə reaqsiya-seliliyə proses olur.

Əgər spesifik allergija əsnasında orqanızmin allergik halı, ejni antigenin təkrar edəni tə'sirindən, jetisi, əgər bir maddə ilə qabaqçıdan işlənənə (e'mal), orqanızmı ancaq bu maddəjə nisbətən həddən artıq həssas, allergik edir, onda, spesifik olmajan allergijadır, antigenin tə'siri antigen və ja antigen olmajan xaraqterli bir səra spesifikasiyalı faktorlarla səklini dəjisişir. İnsan patolojisi şəraitində, qyva və kefijjatça dəjisişən reaqtiy təzahyrların qejri adı olan çyr-ə-çyrlyjyny geryrz, deməkdə Ol. Je. Zeman haqlıdır. Patomorfologiyaların həmin inkişaf etəpə bir tərəfdən spesifik digər tərəfdən də spesifik olmajan faktorların bunda iştirak etməsini məyijən etmək da coq cətlindir. Xüssələri və Şvarsmanın fenomeni: Sənarelli və Şvarsmanın fenomeni dir.

1924-nçı ildə təsvir olunan Sanarelli fenomeni ada dovşanlarına B. proteus filtratlarınpın Intravenoz injeqsiyalar əsnasında buna 24 saat qalmaş alınan və ja vəlironlarınpın intravenoz çanlı kültürəsində aşkarla cəqən, kəskin şoqvari yumumi reaqsiya ilə göstərilir, natiçədə vəqərsəqda hemorrhagija, bəzən də birdən-birə olym myşahədə edilir.

Cəratia və Liuz Şvarsmanın metodiqasını tətbiq edərək və doznlara vəvə filtratları vurmaqla Sanarelli fenomeninin səklini dəjisişdi. 1922-nçı ildə tətbiq olmuş olub: Şvarsmanın fenomeninə bu aşaqı dəklər daxildir:

Əgər ada dovşanı dərisinə bir para miqroorganizm qulturu filtrasiyası (tif, paratif, vəvə, dizenteriya basilları, vəqərsəq cərçykları, streptocoqq, menigoocoqq vəzi stammları), 20-48 saatdan sonra isə vena daxilində həmin filtrat və ja ki, eżər qulturun filtratı daxil edilirsə, onda, birinci ljeqsiyanın jerində hemorrhahik ilithab, alıñon və ilithab, filtratın vena içincə vurulmasından bir necə saat sonra myşahədə etmək olar, sonralar isə neqroz inkişaf edir; vena içincə toqşını vürüləndən 5 saat sonra, reaqsiya daha da coq inkişaf edir. Zədələnmış nahiyyənin saqlaması tədris ilə gedir. Şvarsmanın fenomeni başlıca olaraq qan damarlarının məxsusdur və şəkil isə qan damarları divisorşələrlərinə kəskin hiperemija, alterasiya, qan saqışımılaşdır, tromboz ilə venaların ilkin zədələnmələrini göstərir. Şvarsman eżynyn birinci əsərlərində dəri reaqtiylinin, ancaq spesifik filtrat

İlə işlənməsi nəticəsində aşkar edilməsini zənə etdi. Sönrəkə təqribələr istər dəri hazırlajan, istərsə, reagire myxtalif biolozi və serolozi, baqtərijaların faktoru kimi bir mənədə spesifikliyin olmadığını göstərdi (məsalən: B. coli, B. typhi, meningococcus kisi)agar filtratlarından hər biri təklidə, məsbət fenomen terətməz qazılıcırlarla, belə şəraitdə bir-birini əvəz edə bilsərlər. Dəridən başqa, vərəkələrdə, traxejada, aq cijər, yərək və limfatik dıyimlərdə və sairədə fenomen myşahadə edilmişdir.

20-48 saatlıq coq qəza inquabasiya devri, sensibilizatorun spesifikasi, həll ediçi faktor və dəjisişmələrin kəskin byruz etmiş hemorrhahik xaraqəti Şvarsman fenomənini, spesifik allergijadan ajvıb. Şvarsman zənni edir ki, onun tərəfindən təsvir olunan, fərəmon anafilaqsiyadan kəskin surətdə fərqlidir. Halbu ki, Gratia ona ciddi surətdə e'tiraz edir, və o, belə hesab edir ki. Sanarelli və Şvarsman fenomənləri iden tikidirlər və qlassik anafilaqsiya ilə bu aşaqıdakı mylahəzələrə gərə yumru çiħatları varclı: 1) hejvanlarda qapılıjar staz, qan təzqiqinin dyməsi, trombopeniya, qanlıx laxtalanması, dyzəlmis CO₂ cəjd edilir; 2) Şvarsmanın məsbət reaksiyasse nə qədər o, gyciy isə bir o qədər effeqti hejvanlara desensibilizasiya edir; 3) ada doşanıv və dəniz do-nuzu qabil hejvanlardır; 4) reaksiya hansı antigen ilə emələ, getirilmasından asılı olmaraq, həmçün ejnidir.

Gratia-nın fikrinə əgər Sanarelli və Şvarsman reaksiyasi,—həqiqi anafilaqsiyadan ibarətdən demək məmkyn olmasa da, hər haldə geniş bir mənəda və—reaksiya allergikdir. Şvarsmanın ezymn fikrinə gərə myxtalif baqtəriya filtratları, myəjjən toquma "nahijələrində" reaktivlik halıñın təratəmək qasiliyatına malikdirlər və belə bir halıñ mevcud olmasında myxtalif baqtəriyaları aktiv reagire edən faktorları məsbət reaksiya tərəfdə bilərlər (sinergetik effeqt). Myxtalif orqanlarda məsbət fenomenin alənməsi və biolozi olaraq bir çinsdən olmayan toqsınlırin bir səra sinergetik effeqti, myxtalif patolozi halların mexanizmini izah etməkdən etr yizə imkan verir.

Şvarsman bunu qane'dir ki, myxtalif etiolezi faktorlardan asılv oılan infeqsiya xəstəlikləri əsnasndakı fəsadlar vəlkə də bu çyr sinergetik tə'sir ilə izah edirler.

Gratia-nın aş-qədək fikrile razılışmaq olmaz: saf aqqumulativ və ja sinergetik tə'sirlər hipoteza iza aşaqıdakı mylahəzələrə gərə ançaq aşınanməs filtratın toqsılıkçı az ehtimallı olaraq gycənlər; bürincisi, burađa hemor ahik reaksiyaları olmaması yuxarı hazırlanmış hejvanlıın venasına kifajət dərəcədə aşınanməs kicik doza ilə hazırlanmış hejvanlara asan olaraq kecirən və nisbətən, bejyk dozalarla arasında aşkarla olan disporsiyası; əgər bu ançaq aqqumulativ tə'sir isə, o halda venaja ikiñin injeqsiya etməsi rezon jöqdur. Ikiñisli, filtratın toqsık xassələri haqqında danışma gedirəsə onda nə səvəəs ançaq hemorrhahik tə'sir myşahadə edilir? Nə səvəəs mikrosən individual spesifikasiyi myşahadə edilir?

'Gratia'nın fikrinə, bütün faktorların məcəmii, ona aşaqıdakı interpretasiyanı verir: toqumaya məqrov antigeni daxil edildikdə, orqanızın tərəfindən olan reaksiya eż myyafiq tə'sirini döqürməqdən basqa, bu zaman vəlkə də histamini azad etdir. Bu histamin, vazodilata-sijsiya və qan damarsı keçəcəjinin wejymasına səvəə olur və bu nahi-jəyə lejqositolerin və həsəla ehtimal ki, ximotropizm səbəbi ilə çəlb edilmiş səfhələrin (plastinqaların) jəqəmləş, yəcyn şərait jaradıclar. Allergians anlamadıdan etr əsas məsələlərdən biri də onun qlassifikasiya məsəfəsidir. Hal hazırda dana coq qəbul edilmiş və işlənməkdə olan Rössle n n qlassifikasiyasıdır: Rösləjə gərə allergija, hiperergija, hipoergija və anergija qaplayı.

Rössle, hiperergija istlahıñ normaja nisbətən son dərəcədə intensiv və gyciy olan, toqumə reaksiyalarının müəjjan edilməsi yecyn iş-lədir. Allergija, hiperergijasından bir də, alergik olmayan hiperergija ol-duğunun nəzərə alməlsədə, fikrini deməkdə B. A. Jegorov haqılıbdır. Buxarlanıñ hamamda insanda olan tarlılik, dərinin qızarması, temperaturanın qalqmazı, və digər acıq hiperergik proseslər misal ola bilər. Norma hydudundan cəqan, bu hiperergik hadisələrin hamısı, insan hamamdan cəqduqdan sonra joq olur. Rössle je gərə hipérgija isə sərasında anafilaqsiyanın, idiosinqrajianın və immuniteti ihata edir. Dörr, hər iki hadisə yəzindən duran prosesin bir olmasın şəhəsələq arasındakı keirpuny (rəvitali) atır. Hər iki ittiqaqda, nejtralizasiya prosesinin antigen-antitel xaraqəti mövcuddur. Hiperergija, re-aqtivlik qasiliyatının aşaqı dysməsi və jaxud javas olmasında ilə göstərilir; anergija isə allergen yəzərinə olan hər bir allergik reaksiyaların bys bütyn joqluqu ilə ifadə olunur. Məsbət və manfi anergija olmaq yəzə iki anergija ajvıtları (Haukch) reaksiyalarının joqluqu, orqanızın hycərələrinin son dərəcədə zaifliji ilə terəjə bilər ki, bunlər antigeni reagire etmək halında olmayırlar, o zaman isə energija manfi olar, və ja daxil edilmiş antigeni bəqəljən antitelinin artıqlıq vəsəvələr reaksiya olmağı, o zaman isə anergija məsbət olur. Məlum şəraitdə hiperergijaya nüxənə hiperergija və anergija və əksinə olaraq keçməsi mymknydir.

Hiperergija və mənəkəm reaktivlik halına, bir səra myəlliñ, (məsbət hipo və anergija, immunitet) mezenxim toqumlarında çərəjan edən immun-zasiyanın vahid immuno-biolozi prosesinin myxtalif fazası kibitlər. Bunlarıñ hamısı alergenin dozasından və qasaqqadan işlənməsi yusulundan asılıbdır. Lakin Rössle xəzərdər edir ki, anergiyanın vəzi vəqət edildiçi kisi immunitet ilə qarşıdırırmamalıdır. Jaliyəz təvii və ja anadangıləmə immunitetdə olduqda, girmiş infeqsiya ojändəvəçəsə yəzərinə riagire olunmamasına energija ilə genetik jaqınlıq vardır. M. o. Kellér, Rössle, və qejr lərinin parallerjiası adı altında spesifik olmayan alergen yəzərinə spesifik sensia izasında toquma reaksiyalarının analitlər; məsələn: coçluğun cicejî aşınlaşdırıdan sonra tuberqulinə olan məsbət reaksiyaları belədir, onun dərisi cicak aşın-na qədər tuberqulin reaksiyalarını sıvıba joq ki, verməjir. Rössle n n fikrinə gərə, spesifik olan və spesifik olmayan allergija arasından, parallerjia orta bir vəzifət dutmaqdadır. Əzəx xaraqəti, "parallerjia", həll ediçi faktor yəzərinə olan" bu reaksiyaların (A. I. Abriqosov) pato-lozidə son dərəcədə bejyk əməmijəti vardır.

M. I. Pevzner, O. L. Levin, I. I. Burin, A. I. Zaxarova və qejr lərinə əsər zənn edirler ki, bir səra ittiqaflarda, qədələnməjə doğru olmajan təməjəl, rasional (səmərəli) olmayan qədə rezimi kəskin reumatizmada hiperergik hallara şərait jaradan sensibilizatorlardan ibarətdir və kəskin infeqsiya, baqtəriyal element və ja hər hansı bir başqa eq-zogen və jaxud endogen sərasından olan faktor elə bir allergendən, elə bir həll ediçi faktordan ibarətdir ki, bu faktor reumatizm dutmassı, tərədə bilər. Gəryndiyj kisi bu sensibilizator və həll ediçi faktor, myxtalif olduqda—parallerjia hadisəsi olur.

Orqanızın reaksiyalarını, orta normada hər hansı bir sapması—onun aqırıvə ja aqırıvə, myvəqqəti və ja daimi olmasın hal həzərda alləsələz sezy ilə tə'zim edilir. Bu surətə reaksiyaların hər bir çins normadan sapması və tə'zim etmək yecyn bu istiləhən ən yumru bir isti-lahdır (B. A. Jegorov). Rössle sxeməsində gərə, patolozi, dəjisi-mələrin reaktiv təzahyrları, patolozi dəjismələrinin hamısı pato-rgija məşhuru alıñda birləşdirilir. O halda patergiјə sezy avvalan spesifik allergijanın, ikiñisi, spesifik olmayan dəjisişmiş reaktivlik

grupunu rətə edir. Sensibilizlənmiş orqanizmdə reaqтив qabiliyyətlərin dəyişilmiş təzahyrlarını tə'jin edən allergijənə əksinə olaraq, alman myallifləri son zamanlarda elə xəstələnmələri gestərirklər ki, bu xəstələnmələrin əsasında allergija durmudsurlar. Sonrağı izahat etməzdə bizi, allergoqlar aid olan bir səra xəstəliklər yəzərində dajanaçaqız. Əgər təçryba tətbiq olan hejvan və ja insana məyən miqdarda, dəri, ait-na, venaja, qarın boşluğununa və ja hər hansı bir toqumaja əzəc cinsli serum aşşalanırsa, onda, hejvan ona tətbiq olunan əzəc cinsli zylələ qarşılık həddən artıq həssas və anafilaqtik olur. Qaaqqadan, kifajat dərəcədə işlənmədən sonra, təkrar edilən intravenoz injeksiyajla hejvan, aqır qollaps ilə, anafilaqtik şoq ilə çavas verir və nəticədə tələf ola bilər. Əgər zylalın aşşalanması (məsələn: de-iş) təkrar edilirsə, onda injeksiya jerində aqır iltihab baş verir. Bu surətlə bir defalik olmaq yuxarı aşşalanmış əzəc cinsli zylal ona zərəri olmadan toquma ilə sorulursa haman antigenin daxil edilməsi əsasında zylalın şəraitini başqa çır şek ləbilər. İnti qaaqqadan işlənmiş hejvanın, qəçəqlənmə tərəfi mərəkək istidada kecidirdi antigen yzərlərinə reaqsiyasına olmaq yzər — gycy hiperergik iltihab emələ galır ki, bu iltihab vəjyk toquma nahiylərinin negronuzundakı aseptik olaraq arla bilər: Arthus-un fenomeni spesifik olaraq sensibilizlənmiş orqanizmə daxil edildikdə gurutulmuş hiperergik iltihab fenomeni olan Arthus fenomeni Gerbach və qeyri myalliflər tərəfindən myfəssəl olaraq işlənmiş olub hiperimyelən, orqanizm hazırlığından hiduduna dair şəhadət edən biolozi indeqisindən (gestəriş) ibarətdir. Ja'nı axıtyəncən yiksek olan həssaslıqlardan ibarətdir. Bu, ada dovşanlıqların dəri altı və ja dərisinə normal at serumunun 5–6 injeksiyaya ilə alyanı. Bu gycylenmiş hiperergik reaqsiya bytyn orqanizminin jenidən qurulmasında və sensibilizasiya ilə bağlıdır, cünlük hiperergik iltihab, antigen daxil olan hər bir orqanda, hər bir toqumada yuxarı cəvəl. Beləliklə dəri reaqsiyasından başqa, myxtalif orqanlar: ojaqlar, əzələlər, yrak, qan damarları, be in qışalar və sairə sensibilizlənmiş eksperimental hejvanlarda hiperergik iltihab emələ gətirilməsiycyn bir qeyri xidmətinə gəryirlər (F. Klinge, B. O. Miqunov, A. I. Afiqosov, Soloviov, Briel və qeyriləri).

Arthus fenomeni zamanın negrozu ocaqları ilə hərdürülənmiş ilə dəri və qan damarlarından negrozu en pləna kecir. Gerbach'un fikrinə görə, birləşdirici toqumlu lifrinin şisməsilə qan damarlarından sıqlılmış nəticəsində və ardıcıl isəmiya və negrozo, dərinin negrozu zamanın emələ galır. Negrozo ikiinci dərəcə bir hadisə "olduğuunu söyləən Gerbach'un fikri Miqunov rədd edir. Gerynyi burada məsələ hiperergik reaqsiyanın realize edildiyi toqumaldakı ilk degenerativ negrotik proseslər haqqında, jəni dəridəki proses qan damarlarından birləşdirici toqumada və həmçinin epidermisin ilk negrozundan başlaşır. Qan damarlarında idkin degenerativ-negrotik dərisi mələr başlıqlılar. Sensibilizlənmiş toquma elementlər ilə antigenin qarşılaşığı tə'siri ilə olan zəhərlə produqtları yummı qan qarşajalına daxil olmasının qəvadıqları almaqdan etibar mərkəzi nahiylənin qan devərənəndən staz had salı hiperergik iltihabın -səqətəlməsini Rössle xysuslu olaraq qeyd edir. Rössle, Zinser və qeyriləri bu məsələdə məhəlli allergijanın biolozi mənəsini gəryirlər, və yummı qan devərənəndən antigenin daxil olmasının əsasında anafilaqtıyanın məhv ediçi hadisələrini buna qarşılıqlı qojarılar. Digər myalliflər isə (Maq, Ko M., Ritsch, Zeman və qeyriləri) antigenin və xysuslu baqtlerələrin fiksasiyasının coq zamanın jer dutmədəydi, və həttə əksinə olaraq, ezbərənə gəra infeqsiyanın jaşılmaması ucun şərait emələ gəldiğini gestərərək, hiperergik iltihabın əlverişli ol nağan xaradəti xysusunda vəhşə edirlər. Bu grupuz pnevmoniyanın patogenezi ucun vəjyk əhəmiyyətli olan pnevmoqoqlu hiperergik iltihabla olan təçrybələr yəzərində xysuslu ajdən

olaraq gərynr (Gudnerin eksperimenti). iltihab ocaqlınlarda təhdid olunmuş infeqsiyanın varlığı haqqında bu ziddiyyət, digər tərəfdən də onun jaşılmass hər bir iltihab hadisələrində jer dutur (Q. Je. Zeman). Burada, hiperergik iltihab prosesləri əsasında ja'nı Arthus fenomenindəki limfovili vəzilərinin reaktiv, iştirakçı xatır gətirmək tələbdərdir.

Həm regionar və həm də foqusdan uzaqlaşmış vəzilərin hiperergik iltihab Arthus fenomeninə artıq dərəcədə kaskin reagire edir. Bu məsələdə A. I. Afiqosov, Je. Ja. Gersenberg və S. I. Ladiszensqajanın əsərləri həsr edilmişdir. Bytyn dəjismələr myalliflər bu çyr təqsim edirlər: 1) hiperergik sıradan o an dəjismələr kibi, bunlar həmin proses ucun bir dərəcəjə qədər "spesifik"dirler və 2) no mörglik dəjismələr kibi, bunlar vər coq əzəc xəstələnmələrdə də aşkarla cəvqarmaq olar. Bunlarla həmçən vər-ərili səqəs surətdə dəlaşmışşlar və myxtəlif miqdarda qominsajalarında təsdiyedirler.

Birinciye aid olanlar bunlardır: a) qan damarları divisorların jolu ilə və hasələ retikuljar toquma ilə həddən artıq sır'ətə başlaşan "fibrinoid neqroz", b) eozinofillərin təzahyri, c) lejositar infiltrasiya, ilə formalaş elementlərin parcalanmaq möjli, c) eritrofagiya. İkinciye aid olanlar daxildir: a) zylali maddələrin Arthus'un fenomeni dairələrindən surulmuş jiksək və həmçinin vəzinin ezbərənəndə parcalanma produqtları həzmə çavas olaraq emələ gələn retikuljar hycərə toquma parcalanması produqtları, b) toqsik qəçəqlənməlarda bir reaqsiya olmaq yzre, qan damarları endoteliasından və sinuslardan cəqan limfovili və limfovili toqumaların mielozu. Bu iltihab və degenerativ hiperplastik proseslərin həmçən birləşdi Arthus fenomenin eynə maksus "hiperergik limfoadenit" şəklini jaradırlar.

İnsan orqanizmində olan bir coq xəstəlik proseslərində, fiziolozi və fiziolozi olmayan qəçəqlənmələr nissətən toqumaların gycy hiperergik reaktiv qabililiyi mevcuddur və bir coq faktorlar, jələnzə həmin dəyişilmiş allergik qabililiyet ehtimal edildikdə patogen surətdə təsdiyedir. Orqanizmın reaktiv qabililiyi mevcuddur və bir coq faktorlar, jələnzə həmin dəyişilmiş allergik təzahyrların dəjisməsini Dorr, antigen-antitel reaqsiyaların vər, natiçəsi kibi qıjmətləndirir. F. Klinge gərə bu antigenantitel reaqsiyalar toqumajarda və orqanizm şirələrində çərçəjən edir. Toqumaldakı allərgik təzahyrların baş plasdarlı mezenximadın ibarətdir, həm də hiperergik reaqsiyalarda olan morfoloji dəjismələr dezorqanizasiyada, (negroza fibrinoid) şisməyi qədər varan qollogen substansiyaların, saja əzələ toqumasının və i. a. ezyne məxsus şisməsindən gəzə carpxılar. Bu degenerativ negrotik periodun ardıncaqları ilə qurtaran qranulomatoz iltihab reaqsiyaları gəlir (A. I. Afiqosov).

Gerbach-ın syutularına gərə, hiperergik iltihabın normergikdən əsasən fərqi miqdarda olan momentlərdən ibarətdir və buraya fibrinoid şismə şəklində paraplastik substansiyaların son dərəcədə sıddıtlı alternasiyası daxildir, bundan başqa əsaslı staz və qan saqımların hadisələrlə sır'ətə inkişəf edən damar-emmigrativ xaradələri reaqsiyalardan sonra bu fazanın sır'ətli bir surətdə monositar-klastostar elementlərin proliferasiyası fazasında ilə olan dəjisməsi daxildir. Hiperergik reaqsiyalar xysuslu təzahyrların və reaktiv effeqtlə qəçəqlənmə və qyvvəsi arasındakı ujququnsuzluqla bir-birindən seçilirlər. Belə bir effeqt normergik iltihablarında və ja əsaslı toqsik təsirlərdə də albən bilər. Hiperergik iltihablarında və ja əsaslı reaqsiyalar qyvvəsi əsaslı yəzərində həll olunmazı: sensibilizasiya momentini həmisi pəzərə almış lazımdır (Rössle, Zeman və qeyriləri). Xysuslu hiperergik dəjismələrdə, zədələnən yrak-qan damar sistemidir. Burada bir səra xəstələnmələri getirmək olar ki, bunlarla əsasında fəsad sifetlə qan-dəmarlarından

hiperergik, iltihab durmuşdur (oblitera etmiş tromboangit, jamar fara nefrosqleroz, periartritis nödosa qlamero-nejfritin ve'zi formaları ve bundan başqa bir sırta infeksiya xəstəlikləri; şəqratın, sepsis və qejiriləri) burada qan damarlarının hiperergik dəfişmələri jer dutur (A. I. Araqosov). A. I. Araqosovun tətqiqatına gərə yumumi sensibilizasiya edənlər və həll edici tə'sirlərlə bağlı olan qan damarlarının hiperergik zədələnmələri ilə birlikdə qan damarlarının məhəlli mənşədə olan hiperergik zədələnməsi məysəhə olunur. Bunlardan ve'zilərinin əsasında, qan damarlarının yumumi sensibilizasiyası durmuşdur, o zaman bir məhəlli iltihab prosesi yzre olmaq ancaq məhəlli qan damarlarında hiperergik zədələnməsinə yza cəqaran həll edici faktor rol oynayır; digər ittiqalqlarda isə, sensibilizasiyada, həll edici moment mənşəli iltihab əsasından cəvərlər və eż tə'sirini ancaq həmin məhəlli qan damarları üzərinə gestərir.

Hələ 1914-ny ilə Fröhlich'in təçrivi, hiperergik reaksiyaların gedisi yeyik qan damar reaksiyasının wejik əhəmiyyətini gestərdi. Qan damar sistemünün hiperergik zədələnmələrinin ədəbiyyatda tə'lumatı (buna dair əsərlər) olduqça azdır. Burada Wiesner, (1906-ny il), Smirnova-Zamqova, Vaubel, Mıqunov, Junghans, Siegmund, Baul, N. I. Araqosov, Ja. A. Rudiq və səirlərinin əsərlərini gestarmak olar.

Qan damarlarının hiperergik zədələnməsinin morfoloji əsas, dəmar divarının neqrozojik hadisələri ni gestərilir ki, bunu alman myəllifləri fibrinoid və verquellung adlandırmışlardır.

Qan damarlarının hiperergik dəfişmələri haqqında kəndiyyat mə'lumatına jegun-vuraraq F. Klinge və Zilberberg, bu dəfişmələrin revmatik proseslər pəşəyəş olan evolusiya əmələ getirdiyini gestərlər: 1-nçi stadija: qan damar divarının fibrinoid degenerasiyasını gestərir; 2-nçi stadija: intima və adventisijada hycərələr proliferasiyası ilə müşəyət olunur (vasqulit mənzərəsi). 3-nçi stadija, cəpçələnməyi doğru cəsəndər ki, —mənşənin dəralması ilə qan damarlarının sqlerozu və ja ekşinə olaraq, qismən genişləməsi miliar aqevrziyin təşəkkül ilə neqrozu olur. Fibrinoid şəməsi və sirləşdiricə toqumalara (əsas) susənsifikasiyası və hiperergik iltihabda damar divarlarının regenerasiyası yzre gestərir. F. Klinge doğrudan-doqruja bir hiperergik (fibrinoid) infiltrat olmaq yzre gestərir.

Bir necə kəlmə də, hiperergik iltihabın loqalizasiyası yeyim lazımlı olan şərait haqqında vəhş edilmiş. Bu ana dərəcə toqumlu antigen aşşalanın, sensibilize olunmuş organizmdə hiperergik iltihab doqruşusunu vərədə danışaq getdi. Myxtilif organlarda hiperergik iltihabın loqalizasiyası şəraitinə Knepperin bir sırta tədqiqatı həsr edilmişdir.

F. Klinge-nin əməkdaşı Knepper — buna təsdiq etmək mymkün olmuşdur. Qan aqəntlərində antigen olan sensibilize edilmiş organizmdə hər hankb əməkdaşlığı olmayan coq miqdarda qəçəqlənmələr hiperergijanın loqalizasiyası etməjə vəcənərlər və həmisi bir tərzdə sensibilize edilmiş hejvanlarda, tətbiq olunan spesifik olmayan qəçəqlənmələrdən təmamilə myxtilif nev'lilər — ajrə — mənzərə tərəfdilər. Belə ki, klimjəvi qəçəqlənmələr nəticəsində dəridə, əzələlərdə hiperergik iltihab mejdana çıxır. Qoffein ilə vərəkə toqumlaşmışlıq aşşalanmasında (autoneurotoqsim) hiperergik nefrit tərəfdilər; alqoholun tərəfəs olan əhəmiyyətsiz porsiyası ilə mə'də jaras, yərk və aq cürierin funksional jikly hiperergik artriti tərəfər (hejvan qəcməqə vadər edir); hələ zylalın lap cyz'ı bir miqdarda qoronor və yərk qan damarlarının hiperergik qardit və arteriti aşkara çıxır. Vaubel, soviqun, dərija, əzələja, və sensibilize edilmiş hejvanın ojnaqlarına tə'siri ilə, tipik hiperergik iltihab hadisələri tərəfdilər. O, mexaniki zəde ilə hiperergijanın qejd edə biləndi.

Bu təçrivişlərin həmşəsindən etrə əsas həvarin fenomenidir. Belə sensibilizə olunmuş hejvanlar qsilə ilə sırtməklə aqır dəri neqrozu və iltihab tərəfdilər.

Loqalizə olunmuş hiperergijanın məxənizmini F. Klinge bu surətlə təzah edir. Tə'sir edici spesifik olmayan faktorların effeqti gərə (bu onlarda yumumi bir haldər) bùnlar — bu və ja başqa çyr qan sırqlasılığının pozurları, bu səvəbə qanda devr edən antigen, qəçəqlənməsəyin tə'sir etdiyi dərəcə mərkəzləşir, burada durur, və bu surətlə qan damarlarının divarları və ona jərşən toquma ilə temas edir, o zaman burada antigen-antitel reaksiyası çərçəfən e'mil və hiperergik iltihab əmələ gələməlidir. Lakin qan dəvərənənin pozulması nəticəsində qanda olan antigen, endotellialar ilə və ona qonşu olan toqumalar ilə reaksiyaya gire bilər və nəticədə "endotella həsər" çıxışlar asıllar. Hiperergijanın loqalizasiyasına əsas, bu surətlə, qan dəvərənənin dəfişməsi və onunla bağlı olan endotellial riyuz qabililiyinin artmasıdır ki, bu riyuz qabililiyini, tətbiq olunan qəçəqləndiricə vəsitedən, morfolozi tə'sir yusulundan, myxtilif sahələrdə, orqanlarda və toqumalarda, myxtilif olan tə'sir məhəlliindən asıl olaraq əmələ gelir. Burada bir də bu-nurla hesablaşlaşmaq lazımdır ki, sensibilizasiya səbəbi ilə qəçəqlənmə astanəs spesifik olmayan qəçəqlənmələr nissətan jəna də aşaqı enmişdir və beləliklə sensibilizasiya hycərələrin, toqumalarda və qan damarlarında dəha da jyngil reagire olunmasına və sinir aparıcıyın qəçəqlənməsinə doqru getirir.

1902-çı ilda Fransa alimi Richet aqafilaqsiya xüsusunda məsələ qaldırıb. O, 0,1 sm² aqafili eqstraqilər ite aşşalıb, və 22 gün keçəndən sonra təkrar olaraq aşşalımda, aqır aqafilaqtik şoq hadisələri sıyrətə inkişaf etdi. Həm nəbatı, həm də hejvanı manşəli olan ən myxtilif nev'lilər maddələr həttə həqiqi antigenlər xarakterini daşımalarıda, serum, syd, jumurta aqıb kisi o dərəcədə xarakter olan aqafilaqtik hadisələri tərəfdə bilarlar: Bu kisi ittiqalqlarda, aqafilaqtik reaksiya kəskin surətdə spesifikdir. Hələ ki, spesifik ilə bir sırda, yumumi spesifik olmayan aqafilaqsiyanı Richet qejd edir. Bunu Richet coq myxtilif həsər edir. Dəniş donuzlarda məysəhə edilən aqafilaqtik şoqun glassik mənzərəsi, simptomları və qompleksi, A. M. Bezredqo-nun təklifinə gərə aqafilaqtik şoq adlanıb.

Bu istihab, hal həzərda hər jerdə qəbul edilmişdir. İkinçi aşşalma qırğınlardan kisi sensibilize olunmuş dəniz donuzu həjəçənlər hal gestərməjə başlıyır. O, bürnuru sırtməjə başlıyır və güja bürnündən jad bir əslimi cəqənləq istəjir: donuz eż xüsusi oqu etrafında fırlanmağa başlıyır, və dairevi fırlanma ara-bir qıçılıqla səcərmalar, ilə kəsillir. Aşşalmanın təxminən 3-4 saat qonvulsiv hadisələr dəha da sejrik olmaqla başlıyırlar. Bu hərəketlərə enerjija sərf edən hejvanlar coq jörlülür və janları ystə uzaňır. Sidiq kissinin və reqtumun sinftinqələrə başlıyır. Tənəffüs, sıyrətli başlanqıçdan təsəbbərən fasılılı və javas olmaqla başlıyır. 5-6 dəqiqədən sonra hejvan adətən asfiksija hadisələri ilə elir. Venasına, 5-dən 10 sm²-ə dək normal at serumu vurulan normal donuzlar hec bir xəstəlik hadisələri gestərməjirələr. Əgər biz sensibilize olunmuş donuzlara getiriyrsək onda is təmamilə başqa çyr dyr. Bu surətlə, qabaqça işlənmədən sonra, hejvanlar, təkrar olunan intravenoz injeqsiyajə aqır qolapslar—aqafilaqtik şoq ilə çavas vərirler.

Richet istidada belə dyşsynyrdy ki, aqafilaqtıq, immunitetin əksinədir. Hələ ki, Rössle, Gratia, Zeman və qejirəlinin fikrini gərə aqafilaqsiyada iş, immunizator proseslərinin miqdardına doqru gedir. Sensibilizasiya stadiyasında hec olmazsa bir para ittiqalqlarda, antitelin olmaması ilə və ja şirələrdə və hycərələrdə sərəbst

antitellik kifajetsizliji ilə olan myəjjen titra jiksəklili hələ da əldə edilmərir, bu da, tekrar olaraq antigenin daxil olunması əsnasında hiperergik xəstəliklər gurultulu reaksiyaya doğru getirir.

Immunitət proseslerinin myəjjen jiksəklilijetləşməsində isə, hiperergija ez eks istiqamətinə—antigenin syratə təsvijsinin əmələ gəlməsi kimi həssaslıq nəşəti dyması hipo və ja enerjiliyə keçir. Hal-hazırda anafilaqsiya hadisələrində və anafilaqsiyə soğda mezenximənin aktiv istirakına aid əsərlər topianmamışdır. Belə ki, Jan Siegmundun və qejri myəllisişlerin tədqiqatına görə, anafilaqsiya əsnasında retikulo-endotelial sistemi gyclı suradə aktivləşmiş bir haldə təpşir ki, bu hal qonqorot vojaşınan toplamaqdə artmış olan qasılılığı ilə göstərilir. 1926-nı ildə N. N. Sirotinin göstərdiyi: anafilaqsiya əsnasında, sensibilizasiya stadiyasında biz, retikulo-endotelial sistemlərin aktivləşməsini və şoq stadiyasında isə, oradaq aktivləşmədən sonra aktiv mezenximin keşkin suradə səbətləşməsi gəryyir, bu əsərbənt tuş və qollarqol ilə bloqada ediləndən daha da gyclı byruz edir. Prof. N. N. Sirotinin, anafilaqsiyə soğ əsnasında, maddələrin myəbadətli və qanda biokimik dəişmələrə dair məsələlərə hasil olunmuş bir səra üzün əsərləşdirən mənəvələri göstərir: 1) Leoning, Abderhalden, Wartheimer, Qoqan, Bungeler, Qavetskiy, Bostren toqumlar tənəffusunun səbətləşməsini göstərir; 2) Meşqo və qejriləri əsas myəbadətli əşəti endilini göstərir; 3) Sirotinin və Stafostina qan qlyftionunun coq miqdarda jiksəlməsini tapşırır; 4) Lümpər, Witgoffer və qejriləri qanın qətşməsini myşahədə etdirir; 5) eh! ijt qələviliyi əşəti dyməsində myşahət olunan hidrogen ionları qonsernaslaşdırın keşkin suradə artmasının qejd edirlər; 6) M. Karm, Macoj və Mori qan amin turşularının artmasının göstərir; 7) Levinson və Petron qlobulinlərin artmasının və bunun nəticəsində albumin və qlobulin indeqsini və sairəni aşkarla cəvadırlar.

Az bir mystəsna olmaqla, demək olar ki, tədqiqatçılardan hamısın, retikulo-endotelial sistemin şoqa qədər coq qalmaması və ja şoqun təmamılıqda qavaçılığın alyen: əsasna və jaxud zəfləməsinə doğru getirdiyi nəticəsinə gəldilər. Buradan əslə anlaşılsın ki, retikulo-endotelial sistemində, bu şeýn dar bir mənəsində toplanan şoqun qavaçılığın almazıq qasılıjatına jaılınır təs və qollarqol malik olmayıb həm də histiotitlərdə birikən tripanblau da şoqun qavaçılığın ala bilər. Siegmund-də, Boqomöles də bu fikirdərlər ki, retikulo-endotelial sisteminin bytyn elementləri və ola bilsin ki, yummijatla endoteli də bunda iştirak edirlər.

Vərasət və qonstitusional həzərləşdən asılı olan xəstəliklərə eks olaraq, hamısın xəstəliklərin və onların əmələ gəlməsiycin mystəsna olan və ja ystn gələn, orqanızmın qazanılmış daxili həzərləşəldər ki, bunu allergik deyə adlandırmarlar. Allergic xəstələnmərin patogenezinində əsas moment, bu və ja digər allergenlər ilə orqanızm sensibilizasiyası nəticəsində əmələ gələn, xəstədəki reaktiv xassələrin hiperergik halsindən ibarətdir (Talalajev).

Hələn ki, bu Kämmerer və Hansen-nin əsaslı olan qliniki işlərində myəfəsəl olaraq sərh olunmusdur. Biz burada ancaq qisa olaraq şəhədəcəjiz. F. Klinge xəstəliklərin yc allergik qrupuna haqqında danışır. Bu xəstəliklərinin birinci vəjik qrupuna („paroqiszm xəstəlikləri“) adlanan astma, ot isitməsi, qurt eşənəji, revmatik xəstəliklərin bir hissəsi, dərman və qida maddələrinə olan idiosinqraziya və qejriləri daxildir. Onların aqyr yummisi soq ilə cətinliklə gəzə carpan işarələr arasında tə'sir jəri lokalizasiyənin dəişməsi ilə yummisi serum hiperemiyası şəkillində analogları vardır. Funcsional dəişmələrə nisbatan, patolog-anatomik dəişmələr arqa plana kecirlər. Antigen sıfıtlə burada coq,

miqdarda ən myxtəlif nəbatı, hejvanı, bəqterial produqtalar cəqərlər, buruların ərasında hejvanların tyky, bitgilərin tozu və qejriləri ez-eziyyində zərərlə olmasa da lakin, əvvələcə olan sensibilizasiya ycyn patogendirlər. İkinci vəjik qrupa F. Klinge, allergik xəstəliklər qrupunu daxil edir. Bunlar toqumanın ajdys byruz etmiş anatomik hiperergik zədələnməsi ilə fəq olunurlar.

Bu birləşdiricə toquma və qan damarları, neqroza qədər gedən eyniye maxsus edəm-flarinoid şımasıdır. Zədələnmə jerində asılı olaraq, myxtəlif ajrə ajrə mənzələr, aşkarla cəqəmləşdir. İnsan orqanızmında toqumların hiperergik fibrinoid zədələnməsi şəklini hansı proseslər əsnasında tapmaq məsələsinə gəlinəcə F. Klinge bunu göstərir, hətta fiziolozı şərtdə vətə oqşar bir səj təpəla bilər və yummijatla insan əinsinin myhafazası olunması məqsədilə insan orqanızmında hiperergik fibrinoid neqroza fajdalınır.

Bəhs, normal şəraitdə doğuşdan sonra plasentin (çiftin) qat-qat ajrılışmasına addır. Mikroskopik tədqiqat, plasent və ana desidauri sərhəddində fibrinoid neqroz, başladığını göstərir, bu neqroz, hamiləliyin qurtarmasından sonra, deməşəsə xəttindən ibarət olub plasentin qat-qat ajrılışmasına səbəb olur. Plasent və analışa məxsus və fetal zylənin toplanması məhəlliindən ibarətdir. Bu, doğrudur, nadir olmaja zylən cism olub Leterrer-in egsperimental tədqiqatına görə, hasilə çinçənədən olan zylələr antigenlərdə olduqı kisi, onların toqumasından, hiperergik reaksiyalar ejnen yəzə cəqərlər: aqyr hiperergik zədələnlər ilə olan allergik xəstələnmə olmaq yzə F. Klinge, revmatizmi göstərir, ejni zamanda o, hal-hazırda poliartritis acuta kisi myəjjen edilən revmatizm formasını nəzərdə tutur.

Anatomik tədqiqatın natiqələri: etiologianın ajdys olmaması və qliniki myşahədələrin sibutları ilə bir jerə, yərkədə, ojnaqlarda, qan damarlarında, əzələlərdə, vətərlərdə fibrinoid zədələnlər.

Angina, qatar və qejri infeqsiya xəstəlikli revmatizm siddətlənməsindən qabaq olduqda və hasilə revmatizmin inçə anatomik şəklinin egsperimental olaraq jenidən əldə edilməsi, revmatizmdə xəstəlik şəklini, sensibilizasiyolunmuş orqanızmın hiperergik reaksiyalar kisi anlaşımaq biza bığ verir. Hiperergiyanın bir çyr olan morfoloji şəklinə qan damarları, digər xəstələnmələrində periarteriitlə nodosa adlanan oslitərə etmiş trombangitdə təsadif edir, patolozi neqtəj-i-nezərindən bunu, qan damarlarında olan zədələnlərin mystəsna loqalizasiyasını ilə bir hiperergiya kisi anlaysırlar.

Allergik xəstələnlərin ycynç yəjik qrupuna F. Klinge, hasilə normergik orqanızmında zədələjen infeqsiya xəstəliklərini də daxil edir. Lakin onları qlinik mənzərləri geniş həcmədə allergiya həsabları ilə myəjjen edilir. Burada, infeqsiya xəstəliklərinin mystəqil xəstəlik qrupundan ibarət olmasa vəzijətini öyrənmək lazımdır. Belə bir vəzijət-də xəstəlik prosesi ejni elçydə və vəzijə ittifaqlarında isə hətta artıq olaraq, allergiya faktöründən ziçə, patogen rüşejmin ilkin xassələri ilə myəjjen edilir.

A. I. Aşağısov, O. E. Zeman, insan patologisində allergik təzahyrların olmasında aşaqdakı sxema yzra əsaslanır. Onlar iki qrup haqqında bəhs edirlər. Birinci qrupa xysusi olaraq—allergik xəstəliyi daxil edirlər və, ikinci qrup—aancaq az və ya coq allergik qataları vəzijə izi olan xəstəliyi və ya modifikasiyasını daxil edirlər. Birinci qrupa—funcsional allergiyanın başqa (bronxial astma və bir səra dəri xəstələnlər) keşkin revmatizm, gruppuz pnevmoniyan, jaman nefro-sleroz fazası, periarteriitlə nodosa və qanqrena əsnasında jerleşən oslitərə etmiş trombaengiti daxil edirlər.

İkinci qrupa—*Bytyn Infeqsijsa xəstəliklərini*—tuberquloz, kəskin infeqsijsa gedisindəki qandamar sistemlərin xəstələnmələrini (qrif, sqarlatın, səpmə jatalaq, sepsis və qejirli), Je'nli allergik qatlar izini daşşan xəstəlikləri daxil edirlər. OJ. E. Zeman, Infeqsijsa xəstəliklərinin allergik xəstələnmələr məxsus olmuş vəziyyətinin qonqretizə edən Voqən və Fridigerer-in infeqsijsalar patogenezi nəzərətindən isənəd edirlər. Bu nəzərliyə gərə inquabasiya stadijası sensial zəslə devrinə myvafiq gəlir. İnkışaf stadijası—hiperergili devrinə, və sakitləşmə stadijası isə məhkəm immunitet halına myvafiqdir.

Gərildiyi kisi bu və ja digər xəstələnmənin allergik qrupuna aid olmasına dañr məsələdə, bu anadək tam bir jazlaşma işqodur.

Həl-hazırda hələlik bizi, yummijatlı hiperergik İltihabın spesifik morfolozi elç və əlamətlərinə bilmərilər. Bu və ja digər xəstələnmənin allergik xəraqları, qlinik patoloqo-morfolozi və immuno-biolozi dəllilər məcmuunun hesabə alınmassasız yzə myejən edilir. F. Klinige ilə birlikdə deyə bilərik ki, bu, synutuların dyzgın olaraq qıjmətləndirməsi, xərçə fəqtörərə nisbatən ancaq və ya qismən myejənləndirən allergijadan başlıqaraq, başlıqça eqzogen zəhər ilə asılı olan allergiylə qadər olan fasiləsiz sərbəş lilləri sırməja imkan verir və onlarda allergiya, ancaq ikinci dərəcəlli bir hadisə olmaq yzə hesabə alınırlar. Burada insan patologisinin nozolozi formalarına bənzərən allergik zədələnmələrin eksperimental olaraq jenidən əldə edilməsi olduqca qisməlidir.

Biz deməsidiq ki, prof. B. A. Jegorov-un fikrihənə gərə, allergik xəstəliklər və allergijalar bilər xəstəlik kisi işqodur, lakin işlənbəz orqanızmın allergik halı vardır, bu hala bytyn xəstəliklərdə təsaduf etmək olar, cünki çənə protoplazmaların əsas xassasına aididir. Prof. B. A. Jegorovun bu fikri ilə şərki olmaq olmaz ki, guja, xəstələrin işləşib başınlıda kəskin infeqsijsal xəstələrə myşahadə etdiğimiz kylli məqdarında simptomlar, xəta orqan və toqumlarının müraciət və onun həjati fəaliyyətinin produqtlarına, xyslus mybadəla produqtlarına və xəstənin orqan və toqumlarının xəstəlik zamanında əmələ gelən parçalanmışına əlavə olaraq allergik reaqşiyadan başqa bir, şeş dejildir. Inquabasiya devri, temperaturanın yüksəlməsi, titratma, tər, bejin hadisələri, eritemalar, dəri yzərlindəki səpmələr və sairə—myejən bilər dərəcəjə qadər hiperergili fazasında, orqanızmın allergik reaqşiyasının natiqəstindən ibarətdir. Kəskin infeqsijsaların qlinik mənzərəsi əsasında allergik reaqşiyalar durmuşdur. Səpmə jatalaqda, sqarlatında ojanlılıqlar dəjislilikdən toqumlara işq, allergik olaraq dəjislilik toqumlara rast gəlirlər.

Orqanızmın qavaqcə olan allergik olaraq jenidən qurulması ilə aq çıjər tuberqulozunun başlanğıçı işqə surətdə əlaqədardır. 1927-nçi ilde Ljauxə bir hipoteza meydana qoymuşdur, bu hipotezə gərə qrupoz pnevmoniya, sensitivitə olunmuş orqanizmdə aq çıjərlərin hiperergik İltihabın aşkarla cəmiyəsindən ibarətdir. Gurultulu xəraqlar, çıjərin bytyn rəyinən sıxılıtlı dutulması, İltihabın fibrinoz hemorrhagik xəraqları, coquq jaşlarında qrupoz pnevmoniyanın az təsaduf etməsi və bunun eksperiment yzərlində əldə edilməsi, qrupoz pnevmoniyanın allergik xəstələnmələr sərasınıñ aid etməsi vəzifə. Lakin Rössle bəla izahdan boyun qaçırıb. Kəskin infeqsijsa xəstəlikləri zamanın allergiya, postsqarlatinoz nefrit, flebitlər, ensefaliitler və sairələri kisi, fasadları tərəmasında beyxik rol oynayırlar. Masugi və Satonun əsərləri kəskin diffuz qlomerulonefritin də allergik xəstəliklərə, aid olduğunu isəftid. Periarteritis nodosa ilə oblitərə etmiş trombangitlə, farən jaman nefroskleroz ilə bir sərada—mioqordbələr coq degenerativ dəjismalərini, yrajın bir səra vegetativ nevrozlarını, gejys anginasını və arterio-

lerəzi, xysusilə, infarqtla myşajət olunan yrək, venoz arterijsəyinə sələrozunu B. A. Jegorov allergik xəstələnmələrə istinad edir.

Məqədənin əvvəlində biz, allergijanın və bir coq xəstələnmələrin patogenezində yummijatlı allergik halların rolunu qıjmətləndirmək dən bir səra alımların xəstəlikdər dairəsini, məmkyn olduğunu daha da eynilər və təsdiq edilir. Digər tərəfdən, orqanızmında siddətlənən hər səra patolozi proseslərdə də allergik halların hamisə jer dutusunuñ dair gətirər verilir.

Şəxsan biz belə dyssynnyryk ki, bu və ja başqa bir xəstəlik prosesi-nin allergik təbətiñ tə'jin etməkdən etrə ən doğrusu, patomorfologla sıvutuların baqteriolozik, eksperimental qlinik sıvutlar ilə myqədə etməlidir. Bu geniş problemin—allergijanın hamısın işləy-ajrı cihətlərinilə bir məqədədə jazib qurtarmaq əlavətə catdır. Bu problemdə, bir coq sejər hələlik tamam və mykəmməl dejildir, bir coquna isə qıjmət verilməlidir. Jələnəz burası, şybəhsizdir ki, allergija problemi möhkəm elmi əsas yzərinə qurulmuş olua biza jeni elmi bilisər ucun işlə olmalıdır. Başqalarından coq burada, eksperiment sıvutularının əsir olaraq İsləmələri lazımdır.